

# Misirdə İmadəddin Nəsimi İrsi tədqiq olunub

**Azərbaycanın Misirdəki “Vətənpərvər” Diaspor Təşkilatları Birliyinin dəstəyi ilə Azərbaycanın dahi şairi İmadəddin Nəsiminin həyat və yaradıcılığına dair elmi-tədqiqat işi aparılmışdır.**

Birliyin sədri, tədqiqatçı-alim Seymur Nəsirovun bildirdiyinə görə, o, bir neçə il öncə Misirin əl-Əzhər Universitetinin Humanitar fənlər fakültəsinin magistratura tələbəsi xanım Həcər Karara ilə görüşəndə Nəsimi haqqında geniş söhbət açmış və dahi şairin tədqiqi ilə bağlı ona dəstək göstərmişdir. Qeyd edək ki, Seymur Nəsirov Misirdəki Azərbaycan Diasporunun və Misir–Azərbaycan Dostluq Cəmiyyətinin sədridir. O, həmçinin Qahirə Universitetində Azərbaycan dilini tədris

edir və Misirlə Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun koordinatorudur.

Həcər Kararanın elmi işi İmadəddin Nəsimi Şirvaninin həyatı və fars dilində divanının tədqiqi və tərcüməsi olub. Xanım Karara elmi işini uğurla müdafiə edib magistr adını qazanmışdır. Tədqiqat 604 səhifədən ibarətdir və üç fəsillə bölünmüşdür. Bir fəsilində şairin ana Vətəni Azərbaycanın tarixi, coğrafiyası və mədəniyyəti haqqında geniş məlumat verilmişdir.

Diaspor sədri bildirib ki, Vətənimizi dünyada təbliğ



etməyin önəmli yollarından biri də azərbaycanlı alim və şairlərin əsərlərini tədqiq edərək, o əsərlərdə Azərbaycan haqqında geniş məlumat verməkdir. O, bu sahədə səylərin artırılması-

nın vacibliyini vurğulayaraq bildirib ki, bundan sonra da tədqiqat işlərimizi davam etdirəcəyik.

**Z.BƏŞİRQIZI,**  
“Xalq qəzeti”